

Üçrəngli bayraqınla masud yaşa...

O, dünyanın harasında olsa da, hər zaman Azərbaycan sevgisi ilə yaşamışdır. "Səndən ötrü can verməyə cümlə hazırlız" deyən şair bütün ömrü boyu azadlıq mübarizinə çevrilmişdir.

İstiqlal şairi, ruhu, qəlbini hər an Böyük Azərbaycan uğrunda döyüşən Əhməd Cavadın yaratıcılığı da taleyi kimi keşməkeşli, məşəqqətli olmuşdur. Şair uğrunda canını qurban verməyə hazır olduğu Vətənni daim azad, müstəqil görmək arzusu ilə yaşamışdır. Bütün mücadilələrində bir məqsədi olmuşdur: türkçülük. Qələmini süngüyə çevirən Əhməd Cavad nicat yolunu yalnız Türk dünyasının birliyində görürdü.

(davamı 5-ci səhifədə)





**Üçraklı bayrağıyla
məsud yaşa...**

jurnallarda dərc olunur. "Utan", "Müəllim" şeirləri şairin ilk qələm təcrübələrindəndir. 1910-cu ildə müəllimi A.Tofiq dostu A.Şaiqə göndərdiyi məktubda yazırı: "Tələbələr içinde Cavad adlı gənc bir şair var. Mənə oxuduğu ilk mənzumələri gələcəyə böyük ümidi verir. Lisanı sadə və gözəldir".

Altı il seminariyada təhsil alan Əhməd Cavad 1912-ci ildə təhsilini başa vurur. 1913-cü ildə isə Gəncədə Qafqaz

**Üçraklı bayrağıyla
məsud yaşa...**

Şeyxülislamı Məhəmməd Pişnamazzadəyə imtahan verərək "Şərəfli türk və fars dilləri müəllimi" adını alır və Gəncədə ilk rəsmi müəllim kimi 1 nömrəli Qız məktəbində pedaqoji fəaliyyətə başlayır. Ədəbiyyata əsasən ərəb-fars sözləri və tərkibləri ilə gelən şair bir neçə ildən sonra şeir dilini sadələşdirir. Buna misal olaraq, 1913-cü ildə yazdığı "Dilimiz" şeirini göstərmək olar. Əhməd Cavad dilini, millətini, vətənini sevdiyi üçün türkçülüyü təbliğ edirdi. Hələ 1912-ci ildə 20 yaşı olarkən Balkan yarımadası ətrafinnda gedən mühəribədə azərbaycanlılardan ibarət könüllü dəstənin tərkibində Türkiyə tərəfdən döyüslərə qatılır. Onun bu mühəribədəki iştirakı ilə bağlı Hüseyin Baykara "Azərbaycan istiqlal mübarizəsi tarixi" kitabında yazırı: "Əhməd Cavad...türk xalqının dərdlərili dərdlənmiş, sevinclərilə də seyinmişdir".



Əsasən "İqbali", "Açıq söz", "Azərbaycan", "Maarif və mədəniyyət", "Ari" və digər mətbu orqanlarla əməkdaşlıq etmiş, "Açıq söz" qəzetiндə yazılarının mütəmadi nəşr edilməsinə Məhəmməd Əmin Rəsulzadə köməklik göstərmişdir. 1914-1917-ci illərde Əhməd Cavad Acarıstanı qarış-qarış dolaşaraq müxbir kimi burada baş verən ictimai-siyasi vəziyyət haqqında "İqbali", "Yeni İqbali" və "Açıq söz" qəzetiндə geniş məqalələrlə çıxış etmişdir. Lakin şairin həyat və fəaliyyətinin ən güzel, ən məhsuldar dövrü Azərbaycan Xalq Cumhuriyyətinin yaranması və inkişafi illərinə təsadüf edir. Əhməd Cavad yaradıcılıqla bərabər, pedaqoji fəaliyyətlə de məşğul olmuşdur.

Əhməd Cavadın istər bədii yaradıcılığında, istərsə də siyasi fəaliyyətində bir amalı olmuşdur: bütün Azərbaycanın və onun vətəndaşının azadlığı. Bu mənada, azadlıq mövzusu şairin yaradıcılığının ana xəttini təşkil etmişdir. 1918-ci ildə qələmə aldığı "Bismillah" adlı şeirində həmin ilin 15 sentyabrında Bakının Qafqaz İslam Ordusuna tərefindən rus və erməni daşnaklardan, ingilis əsgərlərindən tamamilə azad edilməsindən səhərət açılmışdır. Şair xilaskar türk ordusunun Azərbaycana gəlişini yüksək qiymətləndirərək alqışlaşdırırdı. "Ey əsgər" adlı şeirində də xilaskar Türk ordusuna olan məhəbbətini izhar etmişdir. Şairin, həmçinin, canından çox sevdiyi Vətəninə, Bayrağına həsr etdiyi bir çox şeirləri var. Vətəninin azadlığı, müstəqilliyi və azad ölkəsində üçraklı bayrağının daim dalgalanması onun ən ümde arzusu idi.

Azərbaycan Demokratik Cumhuriyyətinin yaradılmasında yaxından iştirak edən Əhməd Cavad həm də onun fəal üzvlərindən biri olmuşdur. Ömrünün 29 ilini müəllimlik kimi şərəfli, müqəddəs bir peşəyə bağlamış, "Azərbaycan dili"nə sərfi və nəhvi" adlı ilk dərsliyi yazmışdır.

Ötən əsrin repressiya dalğası Əhməd Cavaddan da yan keçmir. 1937-ci ildə şair H.Cavid, M.Müşfiq və V.Xuluflu ilə eyni vaxtda həbs edilir. Oktyabr ayının 12-dən 13-nə keçən gecə 15 dəqiqəlik məhkəmənin qərarı ilə şaire güllələnmə kəsilihər. Lakin hökm yerinə yetirilənə kimi Əhməd Cavad aldığı işgəncələrə dözə bilməyib dünyasını dəyişir.

Ramidə YAQUBQIZI,
"Respublika".

(əvvəli 1-ci səhifədə)

"Çırpinirdi qara dəniz", "Yol ver türkün bayrağına", "Al bayrağa" adlı şeirlərində şair əzəmətlə dalgalanan türk bayrağını vəsf edərək mükəmməl poeziya inciləri yaratmışdır. Həmin şeirlər bu gün də öz aktuallığını qoruyaraq milətin, xalqın bayrağına olan sevgisini izhar edir.

Azərbaycan, Azərbaycan!

Ey qəhrəman övladın şanlı Vətəni!

Səndən ötrü can verməyə cümlə hazırlız!

Səndən ötrü qan tökməyə cümlə qadiriz!

Üçraklı bayrağıyla məsud yaşa!

Cümhuriyyət şairi, türkçülük aşığı Əhməd Cavadın şeirlərinin əsas mövzularından biri də Bayraq və o Bayrağın ucaldılması yolunda şəhid olan qəhrəmanlardır. XX əsr Azərbaycan ədəbiyyatında Şəhid obrazını ilk dəfə poeziya ya gətirəndə məhz Ə.Cavad olmuşdur. Şairin "Azərbaycan marşı" şeiri o qədər mükəmməl yazılmışdır ki, nəinki, o dövrdə, bu gün də hər bir azərbaycanının qəlbinin səsinə çevrilmişdir. Şeir 1919-cu ildə "Azərbaycan" qəzetiндə çap olunandan az müddət sonra böyük bəstəkar Üzeyir Hacıbəyovun diqqətini cəlb edir. Bəstəkarın Əhməd Cavadın "Azərbaycan marşı" şeirinə yazdığı mükəmməl musiqi bu gün hər birimizin uğur sədasına çevrilən Dövlət Himnidir.

Əhməd Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsi Seyfəli kəndinin Mehrili türəsində ruhani ailəsində dünyaya gəlib. Atası Axund Məhəmmədəli Gəncəbasar bölgəsində hörmətli şəxs olub. Əhməd Cavad ilk təhsilini üç il kənd məllətinin yanında alıb. Ərəb və fars dillərini mükəmməl bilən Əhməd artıq yeddi yaşı olanda "Quran-Kərim"i sərbəst oxuyur və bir çox surələri əzber bilirdi. O, atasının ölümündən sonra anası ile birlikdə Gəncəyə gəlir. Kirayə ev tutan anası Yaxşı xanım xalça sexinde işə düzəlir. Ögey qardaşları Məsim və Qulunun köməyi ilə bacı Cavad 1906-ci ildə Gəncədə Şah Abbas məscidi nəzdində fəaliyyət göstərən Yelizavetpol Müsəlman-Ruhani Seminariyasında oxumağa başlayır. Hətta əla qiymətlərlə oxuduğuna görə, ona hər ay yeddi dinar qızıl pul məbləğində təqaüd verilir. Ə.Cavad burada Abdulla Şaiq, Hüseyin Cavid, İdris Axundzadə kimi ziyanlılardan dərs alır. Lakin onun həyatında ən böyük rolü Türkiyədən Gəncəyə gəlmiş Savad Cavad oynayır. Seminariyada oxuduğu illərdə ilk şeirlərini yazan şair müəllimlərinin diqqətini özünə cəlb edir. Onun lirik şeirləri, tənqidli məqalələri bir sıra qəzet və